

XX əsr - İrəvanda Azərbaycan ictimai-siyasi mühiti

II yazı

Ermənistanda sovet hakimiyyəti
qurulduğdan sonra erməni
kommunistləri

1918-1920-ci illərdə daşnakların azərbaycanlılara qarşı apardıqları siyaseti davam etdirdilər, lakin daha incə üsullara əl ataraq, maskalanmış, ardıcıl və düşünülmüş şəkildə öz məkrili planlarını həyata keçirməyə başladılar. Coxsayı tarixi faktlar sübut edir ki, erməni kommunist-bolşeviklər fürsət düşəndə daşnaklardan daha dəhşətli və amansız idilər. Daşnaklar Azərbaycan türklərini öz əzəli topaqlarından tam təmizləyə bilmədikləri halda, kommunistlər bunu çox incə metodlarla həyata keçirə bildilər.

Tarixi proseslər və faktlar daşnakçılığın nisbətən bolşevizmin daha dəhşətli bəla olduğunu bir daha təsdiq edir. Bolşevik cildinə bürünmüş Ermənistən hakimiyyəti sələflərinin məqsəd və məramalarını daha ardıcıl və sistemli şəkildə dövlət səviyyəsində icra edirdi.

30 yanvar 1922-ci ildə Ermənistən Kommunist partiyasının və Ermənistən SSR Sovetlərinin birinci qurultayı keçirilmişdir.

Qurultayda 252 nəfər nümayəndə iştirak etmişdi ki, bunlardan da, 14 nəfəri azərbaycanlı idi. Qurultayda təsərrüfat və mədəni quruculuğun genişləndirilməsi, o cümlədən bir sıra məsələlər müzakirə edilərək, qərarlar qəbul edilmişdir.

Qurultayın gündəliyində yer tutan 3 mü hüüm məsələ haqqında qəbul edilmiş qərara diqqət yetirək:

1. Zaqafqaziya Federativ Sosialist Respublikasının yaradılması.

2. Torpaqların kəndlilərə verilməsi.

3. Xaricdən Ermənistana köçürülmən ermənilərin ictimai təminat məsələsi.

Mərkəzin göstərişi ilə Zaqafqaziya Federativ Sosialist Respublikasının yaradılması məsələsi əslində regiondəki azərbaycanlıların əleyhinə olan bir təşkilat idi. Bu vaxt Ermənistən K (b) P rəhbəri Aleksandr Myasnikyan idi. Ona Qriqori (Serqo) Orconikidze və Sergey Mironoviç Kirov yaxından kömək edirdi. 12 mart 1922-ci ildə mərkəzin göstərişi, Qriqori Orconikidzenin rəhbərliyi ilə Azərbaycan, Ermənistən və Gürcüstən MİK nümayəndələrinin konfransında Zaqafqaziya Respublikalarının federativ ittifaqı yarandı. Bu federativ ittifaq 10 dekabr 1922-ci ildə Zaqafqaziya Soviet Federativ Sosialist Respublikasına (ZSFSR) çevrildi.

Rəsmi sənədlərdə belə bir ittifaqın yaranması “Zaqafqaziya xalqlarının qardaşasına birliliyinin parlaq ifadəsi” və eyni zamanda “üç qardaş” xalqın elmi və mədəni təroqqisinə, milli sülhün möhkəmlənməsinə əsas yaratması kimi qeyd olunur. Əslində ZSFSR-in yaradılması SSR-nin təşkil edilməsinə hazırlıq prosesi üçün atılmış bir adımdır. 1936-ci ildə ZSFSR ləğv edilərək hər üç respublika ayrı-ayrılıqla SSRİ-nin tərkibinə daxil edildi. Nə ZSFSR-in, nə də SSRİ-nin təşkili Ermənistəndə yaşayan azərbaycanlıların soyqırımına, deportasiyaya, təqib və təzyiqlərə, siyasi-iqtisadi, mənəvi-fiziki terrora məruz qalmalarına nəinki son qoydu, əksinə, münasibətlərin daha da kəskin xarakter almasına rəvac verdi.

Bu vaxt Azərbaycan K (b) P MK-nin katibi Sergey Mironoviç Kirov idi. Bu təşkilata Ermənistəndə Aleksandr Myasnikyan, Gürçüstəndə Filipp Maxaradze başçılıq edirdilər. ZSFSR-də isə bu qurumun başında Qriqori Orconikidze dururdu. Bununla da Mikan-Kirov-Orconikidze üçlüyü yaranmış əlverişli tarixi şəraitdən istifadə edərək hər yerdə erməniləşdirmə siyaseti aparırdılar. Belə ki, 1918-1920-ci illərdə erməni daşnaklarının zülmü nəticəsində ən qəddar üsullarla qətlə yetirilməkdən xilas olmaq üçün doğma torpaqlarını tərk etmiş azərbaycanlılar Ermənistəndə sovet hakimiyyəti qurulduğundan sonra yenidən öz vətənlərinin geri dönməyə başladılar. Bütün dolanbac, keşməkəli yollarına baxmayaraq, bəşər tarixi xalqlararası münasibətlərdə tədricən ədalət prinsipinin bərqərar olması ilə xarakterizə olunur.

Ermənistən İnqilab Komitəsi 1921-ci il aprel ayının 10-da və 23-də əlkəni tərk etmiş qacqınların geri qayıtmamasına icazə verdi. Bununla yanaşı, rəsmi İrəvan yoluxucu xəstəliklərin yayılma ehtimalını əsas getirərək azərbaycanlı qacqınların geri qayıtmamasını əngəlləyirdi. Burada əsas məqsəd isə 1918-1920-ci illərdə Ermənistəndə tərk etmiş 500 min azərbaycanının geri dönməsinin qarşısını almadı, onların sayını minimuma endirmək idi. Bunun nəticəsində həmin dövrədə Azərbaycana, Türkiyəyə, İranə və digər müxtəlif əlkələrə üz tutmuş xeyli sayıda azərbaycanlı qacqınlardan geri qayıtmadı. Ocaqlarına dönen azərbaycanlı qacqınlar isə sovet hökumətinin ədalətli xalq hökuməti olduğuna, ölkənin tam hüquqlu vətəndaşları kimi yaşayacaqlarına inanaraq bu addımı atmışdır.

1922-ci ilin əvvəllərindən başlayaraq torpaqların kəndlilərin istifadəsinə verilməsi tədbirlərinin həyata keçirilməsi prosesi zamanı ən müabit ərazilər ermənilər tərəfindən zəbt olunmuş, vaxtile azərbaycanlı əha-



Cəlal Allahverdiyev,
filologuya üzrə fəlsəfə doktoru, dosent

linin tərk etdiyi yaşayış məntəqələrində isə qısa zaman içərisində xaricdən köçürülmüş ermənilər yerləşdirilmişdi. Erməni daşnaklarının dözləməz təqib və təcavüzkarlığı üzündən Ermənistəndə tərk etmiş, yenidən öz vətənlərinin qayıdan azərbaycanlı qacqınlar daxmalar tikib, orada yaşamağa məcbur olurdular. Ermənistən şovinist hakimiyyəti xaricdən köçürülen ermənilərin ictimai təminat məsələlərini öne çəkərək, onların yerləşdirilməsindən tutmuş, möşət problemlərinin həlline qədər xüsusi səy göstərdiyi halda, onlar hətta öz əzəli yaşayış məntəqələrində və evlərində belə yaşamaq hüququndan məhrum edildi.

Aparğıımız araşdırmaşlardan məlum olur ki, 1922-1923-cü illərdə qacqınlıqdan geri dönen 170 mindən artıq azərbaycanlı əhalinin 55 min nəfəri erməni şovinist dairələrinin yaratdığı bu cür problemlərin nəticəsində yenidən Azərbaycana və başqa əlkələrə qayıtmağa məcbur olmuş, yenidən doğma yurdlarından didərgin düşmüştü.

Bu siyaset İrəvan şəhərində daha qabağı şəkildə özünü göstərirdi. Geri dönen azərbaycanlı qacqınların İrəvan şəhərində öz doğma yurdlarında məskunlaşmasını Ermənistən kommunist cildinə girmiş daşnak hakimiyyəti müxtəlif vasitələrlə əngəlləyirdi. Məcburiyyət qarşısında qalan azərbaycanlılar İrəvana yaxın ətraf bölgələrdə - Üçmüzəzzin, Zəngibasar, Qəmərli və s. yerlərdə məskunlaşdırlar. Bu cür təqib və təzyiqlərlə üzləşən azərbaycanlı qacqınların əksəriyyəti isə yenidən İrəvanı, o cümlədən Ermənistəndə tərk etməyə məcbur olurdu. Erməni şovinistləri aydın başa düşürdülər ki, “Ermənistəni” erməniləşdirmək üçün ilk növbədə azərbaycanlıların mənəvi-mədəni istinadgahları olan İrəvanda onların mövqeyini sarsıtmaq mühüm şərtidir. İrəvanın türk-süz şəhərə çevriləməsi, ermənilərin sonralar “uca” məramını həyata keçirmək Qəribi Azərbaycanı azərbaycanlılarından “azad etmək” üçün daha asan idi. Beləliklə, Ermənistəndə sovet hakimiyyətinin bərqərar olması nə Ermənistəndə rəhbərliyində, nə də cəmiyyətin sırvı nümayəndələrində köklü dəyişikliyə səbəb olmuşdur. “Beynəlmiləlçilik”, “qardaşlıq” ideyaları köhnə iyənc məqsədləri həyata keçirmək üçün son dərəcə rahat və əlverişli pərdə oldu.

Erməni-azərbaycanlı münasibətlərinin yenidən əksinləşəcəyindən ehtiyat edən Zaqafqaziya Ölkə Komitəsi bu vəziyyəti dözləməz hesab etmiş və 1922-ci ilin iyununda Ermənistən K (b) P MK-nin nəzdində “Azsaylı xalqlar şöbəsi” yaratmağı tövsiyə etmişdir. Beləliklə, vaxtilə İrəvan əhalisinin 75%-ni təşkil edən Azərbaycan türkləri azsaylı xalqlar statusu ilə yaşamağa məcbur edildilər. Bununla belə “Azsaylı xalqlar şöbəsi” Ermənistəndə yaşayan azərbaycanlıların hüquqlarının qorunmasına, onların qarşılaşdırılan problemlərin həll edilməsində çox böyük rol oynamış, bir növ soydaşlarımızın ictimai-siyasi, ədəbi-mədəni mərkəzinə əvərilişmişdir. Azərbaycanın görkəmli oğlu, maarif xadimi Bala Əfəndiyevin bu bölməyə rəhbər təyin olunmasından sonra onun fəaliyyəti daha da gücləndirilmişdir. Azərbaycanlılara qarşı təqib və təzyiqlər qismən səngimmiş, münasibətlərdə müəyyən dərəcədə nisbi və zahiri helimlik yaranmışdır. Bu bölmənin və burada çalışan mətin iradəli azərbaycanlı ziyalılarının fəaliyyəti sayəsində 1922-ci ildə İrəvanda Azərbaycan teatrı, 1922-ci ildə Azərbaycan dilində nəşr edilən “Rəncər” qəzeti yenidən bərpa olunmuş, 1923-cü ildə Azərbaycanlı qadınlar klubu, 1924-cü ildə İrəvan Türk Pedaqoji Texnikumu, 1927-ci ildə azərbaycanlı yazarlar bölməsi, 1928-ci ildə İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumu və bir sıra mədəni-maarif ocaqları yaranaraq fəaliyyətə başlamışdır. Bu şöbəyə ilk vaxtlar Cahangir Ələkbərbəyov, Məmmədəli Nasir, Əkbər Rzayev, 1923-cü ildə Bala Əfəndiyev, 1929-cu illərdə isə Əhməd Əhmədov rəhbərlik etmişdir. Həmin dövrədə Bala Əfəndiyev İrəvan şəhərinin ictimai-siyasi həyatında fəal iştirak etmiş, burada yaşayan azərbaycanlıların mənəvi atası olmuşdur. Bala Əfəndiyev 1928-ci ilin sonunda İrəvanı tərk etdikdən sonra da soydaşlarımızın ictimai-siyasi, ədəbi-mədəni həyatı ilə hər zaman maraqlanmış, onlardan diqqət və qayğısını əsirgəməmişdir. Azərbaycan DTK-ya doluşmuş erməni müstəntiqləri repressiya dövründə digər azərbaycanlı ziyalılar sırasında onu da əksinqilabçı, pantürkist kimi məhv etmişlər.